

Uşaqları necə qoruyaq?

Körpə yaşlarından ailədə ehtiramla, sevgi-nəvazişlə böyükən uşaqlar sevgini çöldə axtarmır

Keçən həftə Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın xüsusi amansızlıqla qətəl yetirilməsi və cəsədin tapılmasından sonra cəmiyyətdə uşaqların təhlükəsizlik məsələləri həyecanla müzakirə olunmaqdadır. Büyök rezonans doğuran qətl insanları həqiqətən şoka salıb. Sosial şəbəkələrdə "nə üçün hüquq-mühafizə orqanları bu hadisəyə vaxtında reaksiya verməyib?", "valideynlərin, məktəbin, qohum-qonşunun harayı ne üçün eşidilməyib?" və s. tipli suallar bir-birini əvəz etməkdədir. Hadisə "uşağı manyaklardan və faciələrdən necə qorunmalı" sualını da gündəmə gətirdi.

Bu hadisənin ardına bir azyaşlı qızın atası və qardaşı tərəfindən təcavüze məruz qalması, daha sonra Nizami rayon sakini, 14 yaşlı M.Məmmədovanın itkin düşməsi, bir neçə saat sonra hüquq-mühafizə orqanları tərəfindən tapılaraq ailəsinə təhvil verilmesi xəbərləri bu istiqamətdə həyecan təbili calmağa daha da əsas verdi.

Ümumiylidə cəmiyyətdə uşaqların təhlükəsizliyi sarıdan bir qorxu yaranıb. Valideynlər uşaqlarını bağçaya və ya məktəbə göndərməyə ehtiyat edirlər. Bu cür hadisələrin bir də təkrar olunmayacağına heç kim təminat vermir. Əlbəttə, bu, ilk növbədə uşağın valideynlərindən və məsuliyyətdən asılıdır. Uşaqlar itkin düşürlər. Evdən gedir, geri qayıtmırlar. Onları heç də yadplanetlər oğurlamır. Bəzən gözümüzün qabağında, iki addımlığımızda olan adamlar tərəfindən oğurlanırlar. Azyaşlı uşaqların aldadılaraq təcavüze məruz qalması hadisələri ilə bağlı izlədiyimiz filmlərin ssenarisi indi real heyatda baş verir. Uşaqları yad adamların "məndə çoxlu oyuncaqlar, konfetlər var, sənə hədiyyə etmək isteyirəm" və ya "gedək, sənə balaca pişiklər və itlər göstərim, onları birlək yemləyək" kimi sözlərinə inanmaqdan necə qorumaq olar?

Təbii ki, bu tip hadisələrdə "valideyn hara baxırdı?" deyə ilk qinaq obyekti ele onların ata-anası olur. Övladının hər addımına nəzarət edən, onu diqqətdə saxlayan valideynlərlə yanaşı, uşaqlarının təleyinə laqeyd yanaşan, onların üzərində nəzarəti düzgün qurmayan və məsuliyyət hissindən uzaq valideynlər də az deyil.


Heç şübhəsiz, bütün dünyada uşaqlarla bağlı baş verən cinayətləri - uşaq oğurluğu, təcavüz, cinsi istismar və s. hadisələrdə müasir dövrün texnoloji inkişafını da qinayırlar. Bugünkü uşaqlar əllərində telefon böyüyürler. Əlbəttə, bizim ölkəmizdə bu tip cihazların kütləvi istifadəsi qərb ölkələrindən gec baş versə də, internetdə keçirdiyimiz zaman baxımından artıq o ölkələrə çatmışq. Bu o deməkdir ki, hazırkı problem artıq bize və uşaqlarımıza aiddir. Əlbəttə, onların əlinənən telefonları qoparmaq haqqında düşünmek sadələvhələk olardı. Ancaq onların hansı məqsədlə istifadəsinə nəzarət etmək mümkündür. Yəni valideynlər övladlarının təhlükəli vəziyyətə düşməmələri üçün bütün mümkün variantlardan istifadə etməlidirlər. Ancaq necə? Belə na-

rahat dövrə valideyn öz uşağını necə qorunalıdır? Və ya valideyn övladına qarşı münasibətdə məsuliyyətini necə dərk etməli, ondan asılı işlərdə valideynlik vəzifəsini necə yerinə yetirməlidir?

TƏHLÜKƏSİZLİK SİSTEMLİNİN QURULMASI

Filologiya üzrə fəlsəfə doktoru Rəfiq İsmayılov hesab edir ki, ümumilikdə belə məsələlərde təhsilin rolu böyükür. Bizdə isə uşaqlar üçün təhlükəsizlik qaydalari haqqında məlumatın veriləsinə yenice başlanılıb: "Söhbət yalnız yad adamlardan getmir. Evdə, məşətdə, yolda təhlükəsizlik məlumatları nədənse inдиye qədər dərsliklərde tədris prosesində uşaqlara çatdırılmayıb. Bütün bunlar elə bil ki, xaricdə təhsilin məhək daşıdır. Xarici mütəxəssislərin işlədiyi məktəblərde bu məsələyə çox önəm verilir. Hətta məktəb lisensiya alanda belə, ilk növbədə

Əslində o uşaqlar nələrdənən qacırlar. İlk növbədə uşaqları "yad insan sizə yaxınlaşdıqda, onların harasa dəvətinə cavab verməyin, bəd niyyətlə yaxınlaşdığını hiss etdikdə, uzaqlaşın" deyə müəllimlər və valideynlər tərəfindən maarifləndirmək lazımdır. "Harasa gedək, sənə filan şey göstərim, nəsə verim" kimi dəvətlər uşaqlar tərəfindən mənfi qarşılanmalıdır. Cinsi istismarın nə demək olduğunu, yəni bədənlərinin onlara aid olduğunu, ona başqa adamın toxunmaq ixtiyarı olmadığını uşaqlara anlatmaq lazımdır. Onlar hələ öyri ilə doğrunu başa düşməyəcək yaşda olduqları üçün yad və tanımadiği insana qarşı məsafəli dolanmaları olduğunu uşaqlara əvvəlcədən öyrətmək lazımdır. Valideyn özü uşaqla ehtiramla, nəvazişlə davranmalıdır. Körpə yaşlarından ehtiramla və sevgi-nəvazişlə böyükən övladlar həddi-buluşa çatanda və ondan sonrakı mərhələlərdə qəsdən itmə halları baş vermir. Çünkü evdə ona kifayət qədər



orada təhlükəsizlik sisteminin necə qurulması öyrənilir. Burada təhlükəsizlik sistemi ilə bağlı situasiyaları elə bil ki, sinəqdan çıxarırlar. Və yaxud uşaqlara təkcə məktəbdə deyil, cəmiyyətdə özlərini necə aparmaları ilə bağlı məlumatlar verilir. Təbii ki, valideynlər özləri də bu barədə maarifləndirmə keçməlidirlər. Təessüf ki, bu işə bizzət bir qədər gedə başlanılıb. Birinci sinif üçün olan dərsliklərdə bir bölmə təhlükəsizlik qaydalarına həsr olunub".

Məktəb psixoloqlarının bu cür məsələlərdə vəzifəsinə galincə, R.İsmayılovun fikrincə, bu bilikləri elde etmələri üçün onların öz peşələrinə necə yiylənmələri müümür: "Təbii ki, bu məsələdə məktəb psixoloqlarının rolü önemlidir. Ancaq onların nə dərcədə öz peşələrinə bələd olmalarını deyə bilmərəm. Çünkü bu barəde tez-tez şikayətlərə rast gelirik. Ən adı situasiyalarda belə onlar düzgün qərar vermirlər. Yəqin onlara da bu istiqamətdə hansı təlimlər keçirilməli və bu mövzuda dərslər yeni tələblərə uyğun qurulmalıdır".

EHTİRAM VƏ NƏVAZİŞLƏ DAVRANMA

Təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, uşaqların oğurlanması hadisələrinə valideynlərin səhələnkarlığı ilə yanaşı, qəsdən itmə halları da səbəb olabilir. "14-15 və ya 18 yaşına çatmış qızlar və ya oğlanlar hansısa səbəbdən evdən qaçırlar və isteyir ki, onu heç kim tapmasın.

Sevgi göstərən ailəsi var. Yəni onun axtardığı hər şey onun evində var və o hər hansı bir əşklik hiss etmədiyinə görə elə bir şey de ağlına gelmir. Yəni sevgini çöldə axtarmır. Çöldə onu şirnikişdirmək üçün nəfsə xoş gələn şeylər uşaqşa xoş gelmir. Çünkü onun artıq daxildə bir xoşbəxtliyi var. Evdəki ailə üzvlərinin çox sevdiyinə görə onların icazəsi olmadan hər hansı bir yere getmir və yaxud onlardan bezmir. Bu iki növ itmə hadisəsinin səbəbləri araşdırılmalı, analiz edilib müəyyən istiqamətlər verilməlidir. Məktəb və valideyn birgə əməkdaşlıq yolu ilə nələrin təhlükə törədə bileyəcini mütləq uşaqlara deməlidir. Nəyin təhlükəyə qapı aça bileyəcini uşaqlara başa salmaq lazımdır. Bu, ümumi təlim içərisində, 1-2 dərs çərçivəsində uşaqların yaşına uyğun öyrənilə bilər. Ibtidai siniflərdə həyəcan təbili calmağa, uşaqları həyecanlaşdırmağa bəlkə de ehtiyac yoxdur. Ancaq böyükük, "bu məsələlərə diqqət edin" - deyə bir həyecan təbili çalınmalıdır ki, uşaqlar nəyin təhlükəli və ya təhlükəsiz, nəyin pis və ya nəyin yaxşı olduğunu ayırd edə bilsinlər".

MAARİFLƏNDİRİMLƏRƏ EHTİYAC

"Bu, ümumiyyətlə geniş mövzudur. Məsələyə bir tərəfdən yanaşmaq digər təreflərə ömər verilməməsi kimi başa düşülə bilər" - deyən psixoloq Zeynəb

Əyyubovanın fikrincə, bu gün Azərbaycan reallığında məsələyə "uşaq, valideyn və məktəb" üçbucağı kimi baxmaq lazımdır. Burada ata ilə ananın birgə işi rol oynamalıdır. İlk növbədə valideynlərin övladları ilə münasibəti normal vəziyyətdə qurmaları üçün maarifləndirmə aparılmalıdır. Normal münasibətdə olan bir uşaq problemləri olsa belə, onu ilk növbədə valideynləri ilə həll etməyə çalışacaq". Məktəbin üzərində düşən vəzifəyə gəlinçə, psixoloq hesab edir ki, məktəb ilə bağlı seminarlar təşkil edə, psixoloqlar dəvət edə bilər: "İndi məktəb psixoloqlarını çox qınamırıq. Çünkü onların vaxtı məhduddur. Ancaq ənəndən sosial insanları dəvət etmək, birgə iş layihələri qurmaq olar. Biz bir məktəbdə valideynlərlə test keçirdik. Onların əksəriyyəti övladlarını məlumatlaşdırmaqla bağlı nəyi bilmək lazım olduğundan xəbərsiz idi. Heç olmasa, həftədə bir dəfə valideynin uşaqları necə tanımı ilə bağlı onlara test etmək olar".

HARA VƏ NECƏ MÜRACİƏT ETMƏK

Hüquqşunas Ruslan Vəliyevin fikrincə, ister uşaqın təlim-terbiya keçdiyi məktəb, ister bağça, ister dərnək olsun - burada elementar təhlükəsizlik tədbirləri haqqında onlara məlumat verilməlidir. Məsələn, uşaqlar tanımıdiği şəxslərlə ünsiyyətə girməməsi, onlardan her hansı bir əşya, hədiyyə almaması ilə bağlı məlumatlaşdırılmalıdır: "Onlara izah edilməlidir ki, hər hansı bir təhlükə olduqda, bu barədə mütləq hüquq-mühafizə orqanlarına, ailə üzvlərinə, ətrafdakı insanlara məlumat versinlər. Bu cür elementar tədbirlər haqqında hər bir təlimçi, pedagoq özü uşaqları məlumatlaşdırmalıdır. O cümlədən, bu məsələlərdə evdə valideynlərin, baba-nənələrin və ya böyük bacı və qardaşların da üzərinə böyük məsuliyyət düşür".

Hüquqşunas hesab edir ki, uşaqların daha diqqətli olması üçün başqa spesifik tədbirlərlə bağlı sosial çarxlardan və ya reklamlar hazırlanıb: "O mənada ki, təhlükəli dəqiqələrdə hara və necə müraciət etmək barədə uşaqların məlumatı olmalıdır. Orta məktəblərdə təhlükəsizlik tədbirləri ilə bağlı xüsusi məşğələlər olmalıdır. Qloballaşan dünyanın öz qaydaları da hadisələrin baş vermesində müəyyən rola malikdir. İndi internet əsridir. Demək olar ki, bütün uşaqların, gənclərin əlinde telefon cihazları var. Onlar telefon və ya kompyuterlərle internet resurslarına daxil olub istenilən məlumatla tanış olurlar. Müəyyən programlar var ki, valideynlər onların vasitəsilə uşaqlarına nəzarəti həyata keçirə bilərlər. Uşaqlar hər hansı qadağan olmuş və ya məsləhət görülməyən saytlara daxil olanda, bu barədə SMS və ya e-mail vasitəsilə məlumat ala bilərlər. Valideynlər uşaqlarının internetdə olduğu müdəddətə onların daxil olduğu resurslara nəzarət etməlidirlər. Belə olan halda, uşaqlara zərər getirən məqamların, onların gələcəkdə başqa şəxslərin əhatə dairesində düşüb bu və ya digər formada istifadə olunmasının, hər hansı təhlükəli vəziyyətə düşməsinin qarşısını ala bilərlər".

R.Vəliyevin fikrincə, belə tədbirlər kompleks halda həyata keçirilməlidir. Yəni təkçə internet resursuna nəzarətə hər şey bitmir. Belə ki, uşaq həm həyətdə oy奴yanda, həm məktəbdə, həm də kənar yerde olanda onların davranışına diqqət və nəzarət artırılmalıdır".

Cəmiyyəti sarsıdan bu tip facialı hadisələrin baş vermeməsi üçün valideyn-məktəb birliliyinin daha da möhkəmləndirməsinə, valideynlərin övladları üzərində nəzarətin gücləndirmələrinə, ailə mühitinin mülayimləşməsinə ehtiyac var. Hüquq-mühafizə orqanlarının hadisələre operativ müdaxiləsi və məsuliyyəti də öz yerində.

Tərana Məhərrəmova